

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

“Təsdiq edirəm”

Tədrisin təşkili və təlim

Texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Z. Məmmədov

“14” 02 2025-ci il

Fənn sillabusu

İxtisas: 050602-Aqrromühəndislik

Fakultə: Aqrar və mühəndislik

Kafedra: Aqrar elmlər

I. Fənn haqqında ümumi məlumat:

Fənnin adı: Nəqliyyat və daşınma texnikası

Kodu: İPF-B08

Tədris ili: III kurs (2024-2025)

Semestr: V (payız)

Tədris yükü (saat): Audotoriya saatı: 45 saat (30 saat mühazirə-15 saat laboratoriya)

Tədris forması: Əyani

İPFS üzrə kredit: 5

Auditoriya №:

II. Müəllim haqqında məlumat

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: dos. Kərimov İltafat Cavad oğlu

E-mail ünvanı: ikarimov58@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş. Füzuli küç. 170-a

III. Təsviyyə olunan ədəbiyyat:

1. Y. Ə. Məmmədov, F. C. Eyyubov, E. İ. Zülfüqarov Avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasının əsasları. Bakı - 2013, 738s.
2. Y. Ə Məmmədov, E. M. Əfəndiyev, F. S. Daşdəmirov Avtomobillərin məhsuldarlığının və maya dəyərinin amillər üzrə analizi. Bakı - 2012, 46s.
3. Cavadov Ə. Ə. Daşımalar və vahid nəqliyyat sistemi. Bakı - 2004, 260s.
4. Cavadov Ə. Ə., Bayramov M. İ., Məmmədov R. M. Avtomobil sərnişin daşımaları, Bakı - 2004, 236s.
5. Cavadov Ə. Ə. Avtomobil yük daşımaları. Bakı - 2009,
6. E. Ə. Əliyev Beynəlxalq nəqliyyat hüququ. Bakı-2009,
7. E. Ə. Əliyev Nəqliyyat hüququ. Bakı - 2011, 508s
8. M. A. Səfərli Beynəlxalq daşımaların təşkili və idarəedil - məsi. Bakı - 2011, 314s.

Əlavə:

9. Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” Qanunu. 2008.
10. “Avtomobil nəqliyyatı ilə yüklerin daşınması Qaydaları”. 17. 09. 2009.12.
11. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”. 17. 11. 2009.

IV. Prerekvizitlər: Bu fənnin tədrisindən əvvəl Avtonəqliyyat vasitələrinin istismarı fənninin tədrisi zəruridir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri və məqsədi: Bu fənn yük daşımalarının texnologiyası, nəqliyyat növləri və onların idarə edilməsi ilə bağlı əsas bilikləri əhatə edir, tələbələrə yük daşımalarının planlaşdırılması, təşkil edilməsi və optimallaşdırılması üçün lazımi bilik və bacarıqlar qazandırılır, fənn, nəqliyyat vasitələrinin texniki və iqtisadi xüsusiyyətlərini araşdıraraq, onların səmərəli istifadəsini təmin etməyi hədəfləyir, beynəlxalq və yerli nəqliyyat qanunvericiliyi, logistika prinsipləri və yük daşımalarında təhlükəsizlik standartları haqqında biliklər verilir. Fənnin məqsədi tələbələri nəqliyyat sektorunda peşəkar fəaliyyət üçün hazırlamaq və onların strateji düşünmə qabiliyyətini inkişaf etdirməkdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar, həm də laboratoria varsa onda 10 bal seminar, 10 bal isə laboratoriaya işlərinə görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletində bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

10 bal-tələbə keçirilmiş materialları dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

9 bal-tələbə keçirilmiş materialları tam başa düşür, cavabı dəqiqdır və mövzunu məntiqi tam aça bilir.

8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir

7 bal-tələbə keçirilmiş materialı başa düşür lakin, nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

6 bal-tələbənin cavabı əsasən düzgündür

5 bal-tələbənin cavabında çatışmamızlıqlar var, mövzunu tam əhatə edə bilmir.

4 bal-tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir

3 bal-tələbənin mövzdən xəbəri var lakin fikrini əsaslandırma bilmir

1-2 bal-tələbənin mövzdən qismən xəbəri var

0 bal-cavab yoxdur

Tələbənin imtahanda topladığı bal 17 baldan az olmamalıdır. Əks halda tələbənin imtahan göstəriciləri smestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Smestr nəticəsinə görə yekun qiymətləndirmə:

A) 91-100 bal-əla

B) 81-90 bal-çox yaxşı

C) 61-70-kafi

Ç) 71-80-yaxşı

E) 51-60 bal qənaətbəxş, 51 baldan aşağı qeyri-kafi

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu plan: Mühazirə-30 saat, Seminar-15 saat, Cəmi 45-saat

Nö	Keçirilən mühazirə, seminar, məşqələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Mühazirə Saat/Tarix	Laborator məşqələ saat/tarix
1	2	3	4
1	YÜK DAŞIMALARININ TEXNOLOGİYASI Plan: 1. Nəqliyyat növlərinin təsnifatı 2. Nəqliyyat vasitələrinin növləri və maddi-texniki bazası 3. Nəqliyyat vasitələrinin hərəkət tərkibi və texniki xüsusiyyətləri	2	
2	AVTOMOBİL NƏQLİYYATININ HƏRƏKƏT TƏRKİBLƏRİNİN TƏSNİFATI VƏ İSTİSMAR XÜSUSİYYƏTLƏRI Plan: 1. Hərəkət tərkiblərinin təsnifatı 2. Hərəkət tərkiblərinin texniki və təşkilati aspektləri 3. İstismar şəraiti və əhəmiyyəti	2	2
3	YÜK VƏ YÜK AXINI Plan: 1. Ümumi baxış və yük növləri 2. Qablaşdırma və yüklerin təhlükəsizliyi 3. Yük axını və daşıma həcmi	2	2
4	AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞIMALARIN TƏŞKİLİ VƏ TEXNOLOGİYASI Plan: 1. Avtomobil daşımalarının hüquqi əsasları	2	

	<p>2. Avtomobil daşımalarının təşkili və icra prosedurları 3. Avtomobil daşımalarının təmzimlənməsi və inkişaf perspektivləri</p>		
5	<p>AZƏRBAYCAN BEYNƏLXALQ AVTOMOBİL DAŞIYICILARI ASSOSIASİYASI (ABADA)</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. ABADA və onun hüquqi əsasları 2. Avtomobil yük daşma texnologiyası və sənədləşmə 3. Avtomobil yük daşma müqavilələri 4. Beynəlxalq avtomobil yük daşma prosesləri və sənədləri 	2	2
6	<p>ŞƏHƏRLƏRARASI VƏ BEYNƏLXALQ AVTOMOBİL YÜK DAŞIMALARININ TƏŞKİLİ VƏ TEXNOLOGİYASI</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Şəhərlərarası yük daşımalarının ümumi xüsusiyyətləri 2. Şəhərlərarası yükdaşımaların təşkilatı 3. Şəhərlərarası daşma sistemləri və hərəkət təşkilatı 	2	
7	<p>BEYNƏLXALQ AVTOMOBİL YÜK DAŞIMALARI</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Beynəlxalq avtomobil yük daşimaları 	2	
	<p>YÜK DAŞIMALARDA YÜKLƏMƏ-BOŞALTMA TEXNOLOGİYALARI</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Yükləmə-boşaltma işlərinin elementləri. 2. Yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulları və vasitələri 3. Yükləmə-boşaltma məntəqələri 	2	2
9	<p>ANBARIN ƏSAS FUNKSIYALARI VƏ AVADANLIQLARI</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Anbarın əsas funksiyaları 2. Anbar avadanlıqları və seçim kriteriyaları 3. Yüklərin emalı və proseslərin idarə olunması 	2	
10	<p>SƏNAYE VƏ İNŞAAT YÜKLƏRİNİN DAŞINMASI TEXNOLOGİYASININ XÜSUSİYYƏTLƏRİ</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Texnologiya və yük daşımalarının əsasları 2. Sənaye yüklərinin daşınması 3. Mebel və elektron cihazların daşınması 	2	2
11	<p>KƏND TƏSƏRRUFATI YÜKLƏRİNİN DAŞINMASI.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ümumi məlumat və kənd təsərrufatı yüklərinin daşınması 2. Spesifik (pambıq, taxıl, şəker çugunduru, diri heyvan və quşların) kənd təsərrufatı məhsullarının daşınması 3. Ərzaq yüklərinin daşınması 	2	
12	<p>AĞIR ÇƏKİLİ VƏ İRİ QABARİTLİ YÜKLƏRİN DAŞINMASI</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ağır çəkili və iri qabaritli yüklərin təsnifatı 2. Yüklərin daşınması üçün texniki tələblər 3. Daşma təhlükəsizliyinin təşkili 4. İdarəetmə və təşkilati tədbirlər 	2	2

13	SƏRNİŞİN NƏQLİYYATI TEXNOLOGİYALARI VƏ TƏSNİFATI Plan: 1. Sərnışın nəqliyyat vasitələrinin ümumi təsnifati 2. Avtobusların təsnifati və xüsusiyyətləri 3. Digər nəqliyyat vasitələrinin təsnifati və müqayisəsi	2	2
14	SƏRNİŞİN AXINI Plan: 1. Sərnışın axını və onun xüsusiyyətləri 2. Nəqliyyat şəbəkəsi və avtobus marşrut sistemləri 3. Avtomobil nəqliyyatı ilə daşımaların təşkili	2	
15	AVTOBUS DAŞIMALARININ NÖVLƏRI VƏ XÜSUSİYYƏTLƏRI Plan: 1. Şəhərdaxili və şəhərətrafi daşımalarda sərnışın axını və təşkilati prinsiplər 2. Şəhərlərarası və beynəlxalq avtobus daşımalarda komfort və səmərəlilik 3. Taksi minik avtomobiləri ilə sərnışın daşimanın üstünlükləri və innovasiyaları	2	1
Cəmi		30	15

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Nəqliyyatın iqtisadiyyatda və istehsalatda rolunu və funksiyalarını izah etmək, müxtəlif nəqliyyat növlərinin təsnifatını və onların üstünlüklerini və çatışmazlıqlarını müqayisə etmək, yük daşımalarının texnologiyasını və yük axınının təşkilini öyrənmək, nəqliyyat vasitələrinin maddi-texniki bazasını və onların istismar xüsusiyyətlərini araşdırmaq, avtomobil nəqliyyatı ilə yük daşımalarının hüquqi əsaslarını və beynəlxalq tənzimləmə mexanizmlərini başa düşməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

Tələbə:

- Müxtəlif nəqliyyat növlərinin xüsusiyyətlərini və onların iqtisadiyyatdakı rolunu təhlil edə biləcək.
- Yük axınının təşkili və nəqletmə texnologiyasını tətbiq etməyi bacaracaq.
- Avtomobil nəqliyyatının maddi-texniki bazasını və istismar xüsusiyyətlərini izah edə biləcək.
- Yük daşımalarının hüquqi və normativ əsaslarını başa düşəcək və onların tətbiqini analiz edə biləcək.
- Beynəlxalq yük daşımalarının əsas prinsiplərini və təşkilati mexanizmlərini qiymətləndirə biləcək.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları.

I kollokvium sualları.

1. Nəqliyyat növlərinin təsnifatı
2. Nəqliyyat vasitələrinin hərəkət tərkibi və texniki xüsusiyyətləri
3. Hərəkət tərkiblərinin texniki və təşkilati aspektləri
4. Qablaşdırma və yüksək təhlükəsizliyi
5. Yük axını və daşıma həcmi
6. Avtomobil daşımalarının hüquqi əsasları
7. ABADA və onun hüquqi əsasları
8. Avtomobil yük daşıma müqavilələri
9. Şəhərlərarası yük daşımalarının ümumi xüsusiyyətləri
10. Şəhərlərarası yükdaşımaların təşkilatı

II kollokvium sualları.

1. Yükləmə-boşaltma işlərinin elementləri.
2. Yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulları və vasitələri
3. Yükləmə-boşaltma məntəqələri
4. Anbarın əsas funksiyaları
5. Texnologiya və yük daşımalarının əsasları
6. Sənaye yüklərinin daşınması
7. Ümumi məlumat və kənd təsərrüfatı yüklərinin daşınması
8. Ağır çəkili və iri qabaritli yüklərin təsnifatı
9. Sərnişin nəqliyyat vasitələrinin ümumi təsnifatı
10. Sərnişin axını və onun xüsusiyyətləri

XV. İmtahan sualları.

I blok

1. Nəqliyyat növlərinin təsnifatı
2. Nəqliyyat vasitələrinin növləri və maddi-texniki bazası
3. Nəqliyyat vasitələrinin hərəkət tərkibi və texniki xüsusiyyətləri
4. Hərəkət tərkiblərinin təsnifatı
5. Hərəkət tərkiblərinin texniki və təşkilati aspektləri
6. İstismar şəraiti və əhəmiyyəti
7. Ümumi baxış və yük növləri
8. Qablaşdırma və yüklərin təhlükəsizliyi
9. Yük axını və daşıma həcmi

II blok

10. Avtomobil daşımalarının hüquqi əsasları
11. Avtomobil daşımalarının təşkili və icra prosedurları
12. Avtomobil daşımalarının təmzimlənməsi və inkişaf perspektivləri
13. ABADA və onun hüquqi əsasları
14. Avtomobil yük daşima texnologiyası və sənədləşmə
15. Avtomobil yük daşima müqavilələri
16. Beynəlxalq avtomobil yük daşima prosesləri və sənədləri
17. Şəhərlərarası yük daşımalarının ümumi xüsusiyyətləri
18. Şəhərlərarası yükdaşımaların təşkilatı

III blok

19. Şəhərlərarası daşima sistemləri və hərəkət təşkilatı
20. Beynəlxalq avtomobil yük daşımaları
21. Yükləmə-boşaltma işlərinin elementləri.
22. Yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulları və vasitələri
23. Yükləmə-boşaltma məntəqələri
24. Anbarın əsas funksiyaları
25. Anbar avadanlıqları və seçim kriteriyaları
26. Yüklərin emalı və proseslərin idarə olunması
27. Texnologiya və yük daşımalarının əsasları

IV blok

28. Sənaye yüklərinin daşınması
29. Mebel və elektron cihazların daşınması
30. Ümumi məlumat və kənd təsərrüfatı yüklərinin daşınması
31. Spesifik (pambıq, taxił, şəkər çuğunduru, diri heyvan və quşların) kənd təsərrüfatı məhsullarının daşınması.

32. Örzaq yüklerinin daşınması
33. Ağır çəkili və iri qabaritlı yüklerin təsnifatı
34. Yüklərin daşınması üçün texniki tələblər
35. Daşıma təhlükəsizliyinin təşkili
36. İdarəetmə və təşkilati tədbirlər

V blok

37. Sərnişin nəqliyyat vasitələrinin ümumi təsnifatı
38. Avtobusların təsnifatı və xüsusiyyətləri
39. Digər nəqliyyat vasitələrinin təsnifatı və müqayisəsi
40. Sərnişin axını və onun xüsusiyyətləri
41. Nəqliyyat şəbəkəsi və avtobus marşrut sistemləri
42. Avtomobil nəqliyyatı ilə daşımaların təşkili
43. Şəhərdaxili və şəhərətrafi daşımalarda sərnişin axını və təşkilati prinsiplər
44. Şəhərlərarası və beynəlxalq avtobus daşımalarda komfort və səmərəlilik
45. Taksi minik avtomobilləri ilə sərnişin daşimanın üstünlükləri və innovasiyaları

“Nəqliyyat və daşınma texnikası” fənninin sillabusu: 050602 –“Aqromühəndislik” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “Aqrar elmlər” kafedrasının 06 sayılı protokol 12.02.2025-ci il tarixli iclasında müzakirə edilərək təsdiq olunmuşdur.

Müəllim: İsmayılov İ. C. dos. İ.C.Kərimov

Kafedra müdürü: İsmayılov İ. C. dos. İ.C.Kərimov